

UOT 81

OĞUZ QRUPU TÜRK DİLLERİNDE RELYEF LEKSİKASININ İŞLENMƏ METODİKASI

E.E.Hüseynova

(AMEA-nın akademiki M.Z.Nağısoylu tərəfindən təqdim edilmişdir)

Oğuz qrupu türk dillərində relyef leksikasının etimologiyası ilə bağlı bir sıra tədqiqatlar aparılmışdır. İlk etimoloji tədqiqatlarla məşğıl olanlar arasında öncə Avropa, xüsusən də, ingilis və alman dilçiləri fərqlənmışdır. Oğuz qrupu türk dillərini tədqiq edərək, relyef leksikasının bir sıra tarixi mənşə etibarılı dəyişikliyə uğramış formaları ilə rastlaşmaq mümkündür. Bu formalar bəzi türk dillərində hazırda işlənsə də, bəziləri dəyişikliyə uğramışdır. Dəyişiklik bəzi türk dillərində grammatik quruluşla bağlıdır, bəzilərində bu dəyişikliyi yeni leksik vahidin işlənməsində görmək olar. Qrammatik dəyişiklik isə səs artımı və ya hərf düşməsi şəklində özünü göstərir. Oğuz qrupu türk dillərində relyef etimologiyasının tədqiqi, eyni zamanda qədim qaynaqlara müraciət etməklə, tarixi zaman kəsiyində sözlərin daşıdığı anlamları necə dəyişməsini araşdırmaq və sözlərin formalarının dəyişməsi, mixtəlif mənbələrdə onların necə tasvir olunması etimoloji tədqiqatlarında bariz nəticələr əldə etmək baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı, Oğuz qrupu türk dillərinin etimoloji lügətlərinin tədqiq edərək, tarixi zaman kəsiyində bu və ya digər relyef leksikasi vahidinin mixtəlif mənbələrdə hansı formalarda işləndiyini görə bilərik. Relyef leksikasına daxil olan sözlərin qədim qaynaqlarda işlənən şəkillərinin bəziləri cüzi, bəziləri isə tamam fərqli formada indi də türk dillərinin leksikasında işlənilir.

Açar sözlər: Oğuz qrupu türk dilləri, relyef leksikası, etimologiya, qədim qaynaqlar, orta əsr lügətləri, Avropa tədqiqatçılarının əsərləri

Giriş

Dillərin etimoloji yaxınlığı, mənşə və tarixilik baxımından tədqiqi ilə həvəskarcasına ilk məşğıl olanlar arasında XVIII əsrin ingilis dilçisi Vilyam Consonu misal göstərmək olar. Dünya dilləri ilə yanaşı, türk dillərinin də Ural-Altay və tunqus, mancur dilləri ilə müqayisəsinə həsi olunmuş tədqiqatlar və etimoloji lügətlər də geniş auditoriya tərəfindən hələ XIX əsrin ortalarından ciddi tədqiqat mövzusuna çevrilmişdir. Türk dilçiləri arasında İsmet Zeki Eyuboglu, Hasan Eren, Erkan Kirazın türk dilinin etimoloji lügətləri, Azərbaycan dilçilərindən B.Əhmədovun "Azərbaycan dilinin qısa etimoloji lügəti", əcnəbi dilçilər arasında isə Martı Rasənenin "Türkdilli xalqların etimoloji lügəti", Lazar Budaqovun "Türk-tatar dilinin müqayisəli lügəti" və s. kimi onlarla müqayisəli, etimoloji lügətləri misal göstərmək olar. Etimoloji lügətlərin bəziləri isə bir dilin və ya dil ailəsinə daxil olan dillərin deyil, hər hansı bir

dil ailəsi ilə digər bir dil ailəsinin müqayisəsinə həsr olunmuş etimoloji, müqayisəli lügətlərdir. Misal olaraq, A.Raikinin "Mongol dilinin etimoloji lügəti" (burada türk dilləri ilə mongol dilləri müqayisə edilmək, onların tarixi bazida oxşar məqamları tədqiq edilir), V.Qorçevskaya, V.Çinçius, T.Buqayevanın "Tunqus-mancur dillərinin müqayisəli təhlili" kimi ittiqatları göstərmək olar. Etimoloji lügətin materialları, Sergey Starostin, A.Dibo, O.Mudrakın "Altay dilinin etimoloji lügətləri" türk dillərinin etimoloji tədqiqi baxımından qiymətlər maxəzlər sayla bilər.

Məkan, ərazi, üzərində gəzdiyimiz mühiti bildirən yer sözünün qədim türk dilində *yir** olaraq *torpaq*, *yer*, hamçinin Kaşgarlı Mahmudun lügətində *er/ir** formasında, *yer*, *ir/yir** formasında isə *yer*, *das*, *şimal* şəklində rast gəlmək mümkündür ki, bu forma hal-hazırda uyğur türkcəsində də işlənilməkdədir [1, s.751]. Bununla yanaşı, *yer* formasında 1070-ci ildə qələmə alın-

miş "Divani Lügät-it Türk"da *də yer, yurd, yaşayış məkəni* olaraq keşfəkdədir. 1400 il əvvələ aid "Doda Qorqud" epodusuna *isə yerləşimi* vərdir ki, bu da *yerləşik, sabit* mənasında, digər türk dillərində *isə cüzi fərqlə* demək olar ki, cini formada işlənməkdədir. Türkman, Azərbaycan və türk dillərində *yer, başqırd dilində yir'er, xakas dilində çır, tuva dilində cer*, yakut dilində *sir, qıvıca ser* formalarında işlənməkdədir. [2, s. 88] Həmçinin türk dilləri ilə tunqus-mancur dillərinin yaxınlığı hipotezi olan Ural-Altya coğrafiyanın tərəfdarları bu sözlər tunqus-mancur dilində *yerke* formasında işlənən *dünya, əlam* mənasını verən sözün cini tarixi kökəndən gəldiyi fikrini müdafiə edirlər. [3, s.355] Həmçinin ilkin formalardan bu sözün *yertenicü/yirticü* formaları vərdir ki, Marti Rəsənen monqol dilində işlədi¹ *yirticü* sözünün da türk dilinin tasiri altında əmələ gəldiyinin tərəfdaridir. Bununla yanaşı, bu sözün hind-avropan dilərinin bir çoxunda cüzi fərqlə, söz köklərinin eyniliyi şəklinde işləndiyini də görə bilərik. Belə ki, sanskrit dilində *ira*, yunan dilində *eraz*, latin və italyan dilöründə *terra*, fransız dilində *terre*, alman dilində *erde*, ispan dilində *tierra* formasında işləndiyini müşahidə etmək mümkündür. XIV əsr türk şairi Qazi Bürhaniddinin Divanındaki şeir nümunəsinin təhlili zamanı da *yer* sözünün *yir* biçimində işləndiyini görmək olar:

*Yir yaşıl ağaç ağaç oldu gül kızı
Yar elin al bağħana kul yazılı* [4, s.49].

V.Radlovun 1894-cü ildə nəşr etdirdiyi "Qədim türklərin Mongolustandakı əlyazmaları" kitabında *ərazi*, *yer* mənasında *yan, əzqanti, aku, örpan* kimi fərqli sözlərin də cini mənəni ifadə etdiklərinin şahidi olur [5, s.116], [5, s.96], [5, s.86], [5, s.99]. V.Radlov *yan* sözünün *bölgə, ərazi* mənalardan əlavə, *qayıtmak* feili kimi də işləndiyini qeyd etmişdir.

Azərbaycan dilində işlənən *dəniz* sözünün etimologiyası da qədim yazılı abidələr arasında zəman keçmişlər dayandığını görmək mümkündür. Belə ki, ilk dəfə *dəniz* sözünün türk yazılı qıvıcalarında *tepez* formasında və *göl* və ya *dəniz* mənasında işləndiyini, cini zamanda 1070-ci ildə qələmə alınmış "Divani Lügät-it Türk"də də bu şəkildə yazıldığını müşahidə etmək mümkündür.

də etmək mümkündür. Bununla yanaşı, bu sözün altıñ dilində *tənisi* yazılışı Ural-Altya dil nəzəriyyəsinin tərəfdarlarına bu dillərin qohum olduğunu sübuta yetirir. Digər tərəfdən tatar dilində *dıňaz, dıngaz*, monqol dilində *çıńčız*, çuvas dilində *times* formalarına da rast galınır. Bu sözün öz növbəsində qədim türk dilindən *teŋ* sözündən gəldiyi güman edilir ki, qədim türk dilində onun *ham maili, ham bərabər, ham da oxar* mənələri vərdir. Həmçinin *teŋ* sözünün qədim türk dilində *başı donom* mənasında feil olaraq işləndiyini də görə bilərik.

Azərbaycan, qazax və türk dillərində *göl* mənasında işlənən sözün tarixi kökü ilə bağlı arasdırmaqla fərqlidir. Belə ki, qədim türk dilində ilk yazılı qıvıca keçən forması *kol* olan sözün 735-ci ildəki Orxon-Yenisey abidələrində cini monadə *göl* olaraq işləndiyi müşahidə olunur:

*Anı yayıp Türgi Yargun költe bozdumuz.
Onu dağıdib, Türgi Yargun göldə möglüb etdik.*

V.Radlovun 1894-cü ildə qələmə aldığı "Die Alttürkischen Inschriften der Mongolei" əsərində *göl* sözünün ilkin forması *köl* olaraq qarşımıza çıxır [5, s.114].

Türk dilində dənizin, çayın, materikin karları mənasında işlədiilən *kyı* sözünün ilk yazılar keçdiyi maqam Ceyms Hamilton tərəfindən Çinin Dunhuang mağarasında aşkar olmuşdur X əsra aid qədim uyğur buddist mətnlərində ibarət "Yaxşı vo pis hökmər nağılı"nda *kudig* formasında işlədiilmişdir:

*Taluy ögüzke kidiğına tegürdü
Okyanus ırmağının kiyisine vاردilar* [6, s.146].

Kid feili qədim türk dilində *kasmak, qırmaz* mənalarda işlənmişdir. Bu söz İbni Mühəmmən lüğtində *kyıyg*, altay dilindən lebed ləhçəsində *kyı*, uyğur dilində *kidiğ/kutiğ*, türk dilində *kyı*, xakas dilinin saqay dialektində *kyıq*, çagatay dilində *kyi* formasında işlənməkdədir.

Yüksek relief formalardan olan Azərbaycan dilində *daş* şəklinde işlənən sözün qədim türk yazılı abidələrindən ilk avval, 735-ci ildə aid Orxon-Yenisey abidələrində *tag* formasında işləndiyini müşahidə etmək mümkündür:

*Tagda sigun ötser
Dağda geyik bağırsa* [7].

Məlisir Türkiyə türkçəsində bu söz *dağ* şəklinde yazılısa da, *taləffüz* prosesində gə samiti ditsür, a saatı qoşa *daa* *taləffüz* olunur. Qırğız dilində *isə* o saatının uzanması ilə *too* şəklinde yazılıb, *taləffüz* edilir. Öz növbəsində uyğur dilində *tag*, uyğur dilinin dialektlərində *tak*, özbək dilində *tag*, qazax və çuvas dillərində *tav* şəklinde yazılır. Çin dilində *tai*, sanskrit dilində *ta*, ölü dil olan Babil dilində *tahv*. Anadolul dialektlərində *tag* şəklinde təlaffüz olunur. Monqol dilində *isə tag*, sözü ilə borabor, *tayığa* formasını da işləndiyini müşahidə etmək olar.

Qaya sözülnək ilk dəfə X əsra aid Irq Bitikda heç bir dəyişikliyə maruz qalmadan *kaya* formasında rast galınır. *Kaya* sözünün keçdiyi digar bir qədim mənəbi X əsra aid uyğur yazılı abidələridir ki, burada *kaya* formasında işlənməkla, cini monadə ifadə edir. 1988-ci ilin Türk Dil Qurumunun naş etdirdiyi "Türk dilinin izahı lüğəti"ndə *kaya* sözü *qaya* mənasında işlənir. Monqol dilində *qaya* sözünün *kadan, kada*, tunqus-mancur dillərində *kadaqa, kadar* formasında təsədüt olunması M.Rəsənen və digər Ural-Altya dil nəzəriyyəsi tərəfdarlarının bu bənzərliyin onların cini kökəndən gəldiyini iddia etmalarına səbəbdür. Belə ki, monqol dilindəki *kadan* sözünün *uçurum, dik yamaclı qayalıq* mənələri olsa da, *qaya, das* mənasında *kayr/kayrag/kayrak* sözləri da işlənir. Bununla yanaşı, "Bulqat el Müştəq" kitabında bu sözün bir neçə variantlarına: *qaya, haya, aya* təsədüt etmək mümkündür. Qırğız, qazax dillərində *kyı*, tuva, şor, çağatay, uyğur dillərində *qaya* formasında işləndiyini müşahidə etmək mümkündür.

Digər bir məqam türk dil ilə yanaşı, Azərbaycan dilində də bir çox variantları olan *oyuq, oyrat, oymaq, oyma* sözlərinin kökü olan *oy* mənidir. *Oy* sözü "Qədim türk dilləri lüğəti"ndə çıxır, *dayrınlık* mənalarda çıxış edir [8, s.365]. Öz növbəsində M.Rəsənen *oy* isminin *deşmək* mənasında işlənən feildən törendiyini iddia etmişdir.

İlk dəfə "Oğuz xaqan haqqında rəvayət" əsərində *tala* formasında rast galınan və müsləhin inadlı tədqiqi yalnız bu dilin alimləri tərəfindən deyil, cini zamanda əcnəbi dilçilər tərəfindən deyil, tədqiqi sözlərin ilkin variantlarının hazırladı. Oğuz qrupu türk dilləri qismən və ya tamam fərqli formalarda işləndiyini göstərir, həmçinin qədim mənələrin tədqiqi sözlərin dayisilməsinə izləmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

İlə *tala* şəklinde işlənir. Ural-Altya nəzəriyyəsinin tərəfdarlarından olan M.Rəsənen monqol dilində *tala* şəklinde işlənən bu sözü türk dili ilə monqol dillərinin yaxınlığını aləmati olaraq göstərmək, bu hipotezin doğruluğunu isbatlamama çalışılmışdır.

Azərbaycan dilinin izahlı təqdisində *bərk mineraların nərin dənələri* mənasında işlənən *qum* sözünün ilkin yazılı qıvıaclarda uyğurların yaxşı və pis hökmərin nağılı olaymasında min il əvvələ aid versiyada *kum* şəklinde verildiyini müşahidə edən bələd [9, s.209]:

*Yeri kumi alkı kümüş
Topraqı kumu tümüyle gümüşü* [7].

Monqol dilində müvafiq anlaysı *kumak* sözü, tələn dilində *humus*, yunan dilində *khoma* sözləri ilə ifadə olunur. Türk dillərinin əksariyyətində uyğur, çağatay, türkman, qazax, tatar, başqırd dillərində *kum*, özbək dilinin bəzi dialektlərində *tag* şəklinde təlaffüz olunur. Monqol dilində *isə tag*, sözü ilə borabor, *tayığa* formasını da işləndiyini müşahidə etmək olar.

Azərbaycan dilində *mış* metalının adı cini formasında uyğur və özbək dillərində işlədir. Qazax və qırğız dillərində *mış* sözü ilə yanşı, bənzər anlaysı vermək möqsədilə qazax dilində *jez*, qırğız dilində *isə cez* və *pakir* sözləri işlədir. Burada, *pakir* sözündə p samiti hə samitini kar qarşılığı rolunda çıxış edir ki, türk, başqırd və tatar dillərində bu söz cingüllü samit olan b-nin köməyiylə *bakır* formasında işlədir. Bu sözə ilə olaraq qədim uyğur matnlarında, daha sonraqı orta dönmə adəbiyyatlarında Müqaddimatlı Əl Ədəbə yez şəklinde rast galınır. Bununla yanaşı, fars dilində da, bu sözün *mis/mış* şəklinde işləndiyi məlumatdır. Kaşgarlı Mahmud "Divani Lügät-it Türk" adlı əsərində *bakır* sözünün Cin valyuta vahidi olduğunu da qeyd edir.

Nəticə

Qeyd etmək olar ki, Oğuz qrupu türk dillərinin tədqiqi yalnız bu dilin alimləri tərəfindən deyil, cini zamanda əcnəbi dilçilər tərəfindən deyil, tədqiqi sözlərin ilkin variantlarının hazırladı. Relyef leksikasının etimoloji aspektlərinin tədqiqi sözlərin ilkin variantlarının hazırladı. Oğuz qrupu türk dilləri qismən və ya tamam fərqli formalarda işləndiyini göstərir, həmçinin qədim mənələrin tədqiqi sözlərin dayisilməsinə izləmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

- Ismet Zeki Eyuboğlu. Türk Dilinin Etimoloji Sözlüğü.* İstanbul, 1991
- Tepaiev O.R. Сравнительно-историческая грамматика тюркских языков. Лексика.* М.: Наука, 2001.
- Цинцурис В.И. Сравнительный словарь тунгусоманьчжурских языков.* Л.: Наука, 1975.
- Sahin Sürmeli. Kadı Burhareddin Divanı: Anlam Çerçeveesi.* Gaziantep, 2005.
- Radloff W. Die Alttürkischen Inschriften der Mongolei.* Sankt-Petersburg, 1894.
- Vedat Koken. İyi ve Kötü Prens Öyküsü: Dunhuang Mağarasında Bulunmuş Buddhadığla İlişkin Uygurca El Yazması.* TDK Yayınları. İstanbul, 2015
- www.etimolojiturkce.com

- Древнетюркский словарь Академия наук СССР. Институт языкоизучания Л.:Наука, 1969.
- AMEA Nəsimi adına Dilçilik Institutu. Azərbaycan dilinin izahlı lüğəti, III cild. Bakı, "Şərqi-Qərb", 2006
- Французско-русский словарь. Dictionnaire Français-Russe. М.: Русский язык, 1979.
- Nuovo Grande Dizionario Italiano-Russo. Новый большой итальянско-русский словарь. М.: Русский язык, 2011.
- Киссас үл Анбиен Рабгузий. Узбек алашибиети, Казан, 1881.
- Vasary Istvan. Cumans and Tatars. Oriental Military in the Pre-Ottoman Balkans, 1185-1365.* Cambridge University Press, Cambridge, 2005.

*Nəsimi adına Dilçilik Institutu
elnure.huseynova@mail.ru*

METHODOLOGY OF USING RELIEF LEXICON IN TURKIC LANGUAGES OF OGZH GROUP

Е.Е.Хусейнова

There are a number of works by linguists associated with the study of the etymology of relief vocabulary in the Oguz group of Turkic languages. European, especially English and German linguists singled out among those involved in primary etymological research. When studying the Oguz group of Turkic languages, we can see the forms of embossed dictionary that have been modified by a number of historical sources. Some of these forms currently are used in Turkish and some have changed. The change is due to the grammatical structure in some Turkic languages, and it's possible to see some Turkic languages in the development of a new lexical unit. Grammatical change manifested in the form of increasing or decreasing a letter. The relief etymology of the Turkish language in a Oguz group is also important from the point of view of studying the changing meaning of words in the historical period with reference to ancient sources. Changing the forms of words, describing them in different sources is important for achieving outstanding results in etymological research. At the same time, while studying the etymological vocabulary of the Oguz group, we can see some forms of relief vocabulary in various sources that were used in the historical period. Some words used in embossed vocabulary of ancient sources with minor changes are still used and some have completely changed.

Keywords: *Oguzh group of Turkic languages, relief lexicology, etymology, ancient sources, medieval dictionaries, works of European researchers*

**МЕТОДИКА УПОТРЕБЛЕНИЯ РЕЛЬЕФНОЙ ЛЕКСИКИ
В ТЮРКСКИХ ЯЗЫКАХ ОГУЗСКОЙ ГРУППЫ**

Э.Э.Гусейнова

Существует ряд работ, связанных с изучением этимологии рельефной лексики в огузской группе тюркских языков. Европейские, в особенности английские и немецкие, лингвисты были выделены среди тех, кто занимался первичными этимологическими исследованиями. При изучении огузской группы тюркских языков можно найти некоторые формы рельефной лексики, которые были заменены рядом исторических предпосылок. Некоторые из этих форм в настоящее время на турецком языке используются, а некоторые изменились. Изменение связано с грамматической структурой в некоторых тюркских языках, в других наблюдается развитие новой лексической единицы. Грамматическое изменение проявляется в форме увеличения или уменьшения букв. Рельефная этимология в огузской группе тюркских языков также важна с точки зрения изучения меняющегося значения слов в историческом периоде применительно к древним источникам. Изменение форм слов, описание их в разных источниках важно для достижения выдающихся результатов в этимологических исследованиях. В то же время, изучая этимологическую лексику огузской группы, мы можем видеть, какие формы рельефной лексики в различных источниках использовались в историческом периоде. Некоторые слова, использованные в рельефной лексике в древних источниках, с незначительными изменениями до сих пор используются, а некоторые изменились – полностью.

Ключевые слова: огузская группа тюркских языков, рельефная лексика, этимология, древние источники, средневековые словари, работы европейских исследователей